

10 - 16 yanvar 2023-cü il

Türküstan


www.turkustan.az

Dilqəm Əhməd

Ötən ay Ankara'da Məhəmmədəmin Rəsulzadənin məzarını ziyrət edarkən bir məzar diqqətimi çəkdi: Nurəddin Xəzər. Bu ad mənə daha çox 'Mücahid' dərgisində tanış idim, eləcə də əziz dostumuz Nilgün Saryal xanım ondan həmişə sevgi və hörmətlə bəhs edirdi. Çünkü həm də qohumları idi.

Nurəddin bəyin ailə üzvləri, qohumları ile səhəbat etmək, xatirələri qeyd etmək, şəxsi arxivini təniş olmaq imkanımız hələlik olmadığı üçün ümumi mənbələr əsasında hekayətini yazmağa çalışacaqıq.

Nurəddin Xəzər 1917-ci ildə Gəncədə Kərbəlayı Məhərrəmə Ülkəbəyim Seyidzadənin ailəsində doğulub. 1930-cu ildə Gəncədə ibtidai sinfi bitirib. Mühacirətə getdiğindən sonra orta təhsilə Ankara'da davam edib, 1934-cü ildə Ankara I oğlan məktəbinin, 1937-ci ildə oğlan liseyini tamamlayıb. 1942-ci ildə Siyasi Elmlər Məktəbinin maliyyə bölməsini bitirib. 1942-1947-ci illərdə Maliyyə Nazirliyində çalışıb. 1956-1957-ci ildə Ziraət Bankasının müfettişi olub. 1956-1959-cu illərdə Ziraət Bankası Zirai Kreditlər şöbəsində müdir müavini kimi çalışıb. 1959-1960-ci illərdə Ziraət Bankası Bank Xidmətlərinin müdir müavini, 1960-ci ildə Ziraət Bankası Kooperativlər müdiri olub.

Rəsmi işləri ilə bağlı Qərbi Almaniya (1956-1960), İsrail, ABŞ, Niderland, Kipr, Danimarka, Avstriya kimi ölkələrdə tədqiqatlar aparıb. 1964-1971-ci illərdə Ankaradakı özəl Ali Ticaret Məktəbində dərs deyib.

Kənd Təsərrüfatı Kredit Kooperativləri Məmurları Pensiya Fondu, Kənd Təsərrüfatı Kredit Kooperativlərinə Yardım Assosiasiyyası, Kənd Təsərrüfatı Kredit Kooperativlərinə Sosial Yardım Fondu kimi vəqflər qurub, idarə heyətinin sədri olub.

Nurəddin bəy 1964-cü ilin aprelində 'Ziraət Bankı Kooperativçilik' dərgisinin əsasını qoyub, 1966-ci ilin dekabrınadək idarə edib. 16 yanvar 1981-ci ildən 10 mart 1985-ci illər aralığında Türk Kooperativlər Birliyi idarə Heyəti-

nin sədri olub. Bu müddədə təşkilatın "Karınca", "Kooperativçilik" və "Cooperation in Turkey" kimi jurnallarını idarə edib. 16 dekabr 1983-cü ildə Türk Kooperativ Təhsil Vəqfinin qurucularından olub, idarə heyətində yer alıb. 6 dekabr 1984-cü ildən 30 noyabr 1990-ci il tarixləri arasında Kənd Təsərrüfatı Kredit Kooperativləri Mərkəzi İttifaqının idarə Heyətinin üzvü olub.

Nurəddin bəyin ixtisası ilə



Gəncədən Ankaraya bir mühacir “Ceyhun bəyin gəlişini gözləyirdik”

bağlı yazıları "Banka", "Not", "Koopératif dünyası" və s. kimi nəşrlərdə dərc edilib. Azərbaycan Kültür Dərnəyinin "Azərbaycan" dərgisində və "Mücahid" jurnalında iclämai, tarixi mövzularda yazıları işləyən. Kooperativ mövzusunda müxtəlif kitabları çap edilib: "Atatürk və Türk Kooperativçiliyi" (Ankara, 1981), "Ziraət bankı. 1863-1983" (Ankara, 1986), "Koopératifçilik tarixi" (Ankara, 1990).

Nurəddin bəy alman dilini bilib, bir övladı olub. Türk Ocağının üzvü, Türk Kültür Dərnəyinin qurucularından idi.

Nurəddin Xəzər 20 avqust 2011-ci ildə Ankarada vəfat edib. 23 avqustda Kocatepe məscidində cənaze namazı qılındıqdan sonra Cəbəci Əsri məzarlığında dəfn edilib.

Nurəddin Xəzərin yazıları

Nurəddin bəy daha çox Azərbaycan mühacirlərindən Çingiz Göygölün nəşr etdiyi "Mücahid" dərgisinin 1963-cü ildə çıxan 53-54-cü qoşa-

jurnalında yazılar qələmə alıb. Onun maraqlı yazılarından biri "Mücahid" dərgisinin 1963-cü ildə çıxan 53-54-cü qoşa-sayında qələmə aldığı "Ceyhun bəyin vəsiyyəti" yazısıdır. Məqalədə Nurəddin bəy Ceyhun bəyin Türkiyəyə gəlmək istədiyini bildirib: "Ceyhun bəyi görmədiyimiz halda oxuduğumuz əsərlərindən, yazılarından, görənlərin danışdıqlarından əsilzadə, nəzakətli, kübar, tərbiyeli və vəfali bir insan olduğunu bilirdik. Ceyhun bəy Hacıbəyli ilə Türkiyədə görüşməyə hazırlaşırıq..."



tində bir müstəqillik və milliyətçilik simvolu yaranmışdır... Ordu türk millətinin pozulmayan və pozulmayaq təmiz mayasıdır və milliyətçiliyin teminatıdır".

Nurəddin bəyin "Mücahid" dərgisində çıxan son yazısı "Sovetlər çarlığının Azərbaycanı istila günüünü qeyd edirler!" adıdır. Yazida bolşevik rusların vaxtılıq devirdikləri çar Rusiyasının mirasına sahib çıxmaları, eləcə də xanlıqların işğalının könlüllü birləşmə kimi qəbul etdirilməsi sərt tənqid edilib.

1989-cu ildə başlayan Meydan hərəkatı, İrəvandan azərbaycanlıların çıxarılması Türkiyədə yaşayış mühacirlərin hadisələri diqqətlə izləmələrinə səbəb olub. Ankarada Azərbaycan Kültür Dərnəyinin ətrafında birləşən mühacirlər düşüncələrini "Azərbaycan" dərgisində qələmə alıblar. Nurəddin bəy 1989-cu ildə "Azərbaycan" jurnalında "Azərbaycan nə istəyir?" adlı geniş məqalə yazıb. Azərbaycan xalqının irəli sürdüyü tələblərin 30-nu məqalesində xülasə edən Xəzer türk dili məsələsində xüsusiyyəti dayanıb. O, Sovet Azərbaycanında türk (Azərbaycan) dilinin mövqeyinin güclənməsi məsələsinin doğruluğunu qeyd edib, Bəxtiyar Vahabzadənin sitatlar gətirib.

Nurəddin bəy "Azərbaycan" jurnalında eqrəba olduğu İsmayıllı Saryalın 'Bakı rüzgarı' əsəri haqqında da tanıtım məqaləsi yazıb...



diyi yeni Türkiyənin paytaxtı Ankaranı və azad İstanbulu ziyarət etməye imkan vermedi".

Nurəddin bəy Azərbaycan müsələsinə xüsusiyyətli diqqət göstərib. Rəşid Behbudovun Türkiyə konserti, Müslüm Maqomayevlə bağlı "Mücahid"də yazıları qələmə alıb. Eyni zamanda SSRİ-də xalqlara verilən "hüquqlar" barədə də üç hissəli geniş yazı yazıb, Sovet konstitusiyasının mahiyyətini izah edib.

Nurəddin bəyin 'İsmayıllı bəy Qutqaşını' məqaləsi ("Mücahid", sayı 41-42, 1961) mühacirət mətbuatında fransızdilli yazıçıımız haqqında çıxan ilk yazı olmalıdır. Bu məqalədə mühacir azərbaycanlılarına İsmayıllı bəyin həyat həkayəsi və onun məşhur 'Rəşid bəy və Səadət xanım' əsəri haqqında bilgi verilib.

Gənc yaşılarından taleyinə mühabicilik yazıldıq üçün Nurəddin

bəy Türkiyə dövlətinin işgal altındakı ölkələrdən gələn türkələr üçün neçə həyati əhəmiyyətli olduğunu bilirdi. Bu baxımdan o, "27 may inqilabı və dış türkələr" adlı məqaləsində Türkiyədən bu şəkildə bəhs edib: "Türkiyədən dış türkələr üçün bir çox sahələrdə nümunə və öndər olmuşdur. İsmayıllı bəy Qaspirallı "dildə birlilik" deyərək bütün türklərin İstanbul şivəsi altında birləşməsini istəyirdi. Azərbaycan, Qərbi və Şərqi Türküstən, Kipr və Balkan türkələri övladlarını oxutmaq üçün Anadoludan müəllim istəməşdilər. Azərbaycan, Şimali Qafqaz və Türküstən 1917-ci ildə bolşevik inqilabından sonra müstəqillik müharibələrini ya Türkiyədən gələn ordularla birləşdə, ya da anadolulular komandanlarının öndərliyində aparmışdır. Azərbaycan və Şimali Qafqazda bu savaşlar zəfərlə neticələnmiş, Türküstəndə isə şəhid Ənvar paşanın mənəvi şəxsiyyə-

Oxu, oxut, abune ol!